

**“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nın icrası ilə bağlı 2022-ci il ərzində görülmüş işlər barədə
MƏLUMAT**

Regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin davam etdirilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, yerlərdə yaşayan əhəlinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası 2022-ci il ərzində də davam etdirilmiş və bu sahədə müvafiq işlər görülmüşdür.

Ötən dövrlərdə olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgələrə mütəmadi səfərləri Dövlət Proqramının icrasını sürətləndirməklə, regionların tarazlı inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhəlinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə təkan vermişdir. Ölkə başçısı regionların inkişafını 2022-ci il ərzində də diqqət mərkəzində saxlamış, Bakı şəhəri ilə yanaşı bölgələrə - Abşeron, Ağcabədi, Ağdam, Ağsu, İsmayılı, Oğuz, Qobustan, Qubadlı, Şabran, Şəki, Füzuli, Göygöl, Şuşa, Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Tərtər və Xızı rayonlarına, eləcə də Gəncə, Sumqayıt şəhərlərinə etdiyi səfərlər çərçivəsində 160-dan çox obyektin - istehsal müəssisələri, yollar, elektrik təchizatı obyektləri, su təchizatı layihələri, səhiyyə və təhsil müəssisələri - açılış və təqdimat mərasimlərində iştirak etmiş, müvafiq məsələlərlə bağlı tapşırıq və tövsiyələrini vermişdir.

Həmçinin, 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müxtəlif rayon və şəhərlərin sosial-iqtisadi inkişafı və bəzi mühüm layihələrin icrası istiqamətində dövlət büdcəsində nəzərdə tutulmuş əsaslı vəsait qoyuluşu, həmçinin Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ümumilikdə 208,1 milyon manat vəsaitin ayrılması ilə bağlı 44 Sərəncam imzalanmışdır.

Dövlət proqramı çərçivəsində regionlarda sənayeləşmə siyasətinə uyğun olaraq sənaye parkları və məhəllələrinin fəaliyyətinin təşkili və genişləndirilməsi istiqamətində işlər davam etdirilmişdir.

Hesabat dövrü ərzində müxtəlif çeşidli sintetik xalça istehsalı, prefabrik dəmir-beton məmulatları, dam örtükləri, havalandırma, yanğınsöndürmə avadanlıqlarının və metal məmulatların istehsalı, metal profil və anbar stellajlarının istehsalı və s. layihələr üzrə 12 rezident Ağdam Sənaye Parkından qeydiyyatdan keçmiş, bunun da nəticəsində faktiki olaraq 44 iş yeri yaradılmışdır. Bununla yanaşı, “Yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına texniki servis xidmətlərinin göstərilməsi” layihəsi üzrə “KAMAZ Lizinq Azərbaycan” MMC və “Dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalı” layihəsi üzrə “Prestij-Kimya” MMC İqtisadi Zonaların İnkişafı Agentliyinin müvafiq qərarları ilə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentləri kimi qeydiyyata alınmışdır.

Sumqayıt Kimya Sənaye Parkında 01.01.2023-cü il tarixinədək 32 rezident qeydiyyatdan keçmişdir. Rezidentlər tərəfindən 2022-ci ildə 2,7 milyard manat həcmində məhsul istehsalı həyata keçirilmişdir ki, bunun da 1 milyard manatlıq hissəsi ixrac olunmuşdur. Həmçinin, Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi fəaliyyətini davam etdirmiş, istehsal olunan məhsulların satışı həyata keçirilmişdir.

Pirallahı Sənaye Parkında “Dərman vasitələrinin istehsalı” layihəsi üzrə “R-Pharm” MMC və “Müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı” layihəsi üzrə “Diamed Co” MMC tərəfindən istehsal fəaliyyəti, “Uşaq bezlərinin istehsalı” və “Zəfərandan mürəbbə və limonad istehsalı” layihələri üzrə müəssisələrin təşkili işləri davam etdirilmişdir. Həmçinin, hesabat dövründə “Diabet xəstələri üçün özünü müayinə cihazlarının və onların striplərinin istehsalı” layihəsi üzrə “MEDTEST” MMC rezident kimi qeydiyyatdan keçmişdir.

01.01.2023-ci il tarixinə Balaxanı Sənaye Parkının 25 rezidentindən 17-si tərəfindən istehsal fəaliyyəti, digər rezidentlər tərəfindən isə istehsal sahələrinin tikintisi davam etdirilmişdir. Sənaye

parkının iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılması nəticəsində ümumilikdə 1100-dən çox iş yeri yaradılmış və istehsal olunan məhsulların satışı həyata keçirilmişdir.

01.01.2023-cü il tarixinədək Sənaye Məhəllələrində 38 rezident qeydiyyatdan keçmişdir ki, bunlardan 25 rezident artıq istehsal fəaliyyətinə başlamışdır. Həmçinin rezidentlər tərəfindən 01.01.2023-cü il tarixinədək 85,3 milyon manat investisiya yatırılmış və 400 nəfərdən çox iş yerləri yaradılmış, istehsal olunan məhsulların satışı həyata keçirilmişdir.

2022-ci ildə Hacıqabul Sənaye Məhəlləsində 3 rezident qeydiyyatdan keçmişdir. Hacıqabul Sənaye Məhəlləsində 13 rezident müəssisədən 7-si fəaliyyətə başlamış, nəticədə 100 yeni iş yeri yaradılmış və istehsal olunmuş məhsulların satışı həyata keçirilmişdir.

2022-ci ildə Masallı və Neftçala sənaye məhəlləsində rezidentlər tərəfindən məhsul istehsalı və satışı davam etdirilmişdir.

Sabirabad Sənaye Məhəlləsinə rezident kimi qeydiyyatdan keçmək üçün daxil olan müraciətlərin qiymətləndirilməsi nəticəsində ümumi investisiya dəyəri 12,3 milyon manat, iş yerlərinin sayı 170-dən çox olan 8 investisiya layihəsi barədə qərar qəbul edilmişdir.

Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanı ilə yaradılmış Şərur Sənaye Məhəlləsinin tikinti işləri ilə bağlı işlər yekunlaşdırılmış və istismara qəbul ilə bağlı işlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizdə sahibkarlığın genişləndirilməsi və iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirləri 2022-ci il ərzində də ardıcıl olaraq həyata keçirilmişdir.

Ölkədə real sektora özəl investisiyaların cəlb edilməsini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli Fərmanı ilə təsdiq olunmuş "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası"na uyğun olaraq hesabat dövründə də investisiya təşviqi sənədinin verilməsi davam etdirilmişdir. 2022-ci il ərzində 49 sahibkarlıq subyektinə 50 investisiya təşviqi sənədi təqdim olunmuşdur. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsalat 664,6 milyon manat investisiyanın yatırılması və 2323 yeni iş yerinin açılması nəzərdə tutulur. 2022-ci il ərzində isə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 77 milyon ABŞ dolları dəyərində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 630 təsdiqedicə sənəd verilmiş və sahibkarlar tərəfindən idxalda tətbiq olunan vergi və rüsumlardan 18,54 milyon ABŞ dolları məbləğində güzəşt əldə edilmişdir.

Eləcə də, sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin göstərilməsi davam etdirilmiş, 2022-ci il ərzində müvəkkil kredit təşkilatları vasitəsilə 2726 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,9 milyon manat, o cümlədən respublikanın regionları üzrə 2644 investisiya layihəsinin maliyyələşdirilməsinə 121,2 milyon manat güzəştli kredit verilmişdir. Maliyyələşdirilmiş layihələr hesabına 3026 yeni iş yerinin açılması imkanı yaranmışdır.

Aqrar sektorun inkişafında mühüm əhəmiyyət kəsb edən aqroparkların və müasir iri fermer təsərrüfatlarının yaradılması istiqamətində işlər 2022-ci ildə də davam etdirilmişdir. Dövlət başçısının müvafiq tapşırıqlarına uyğun olaraq, hazırda respublikanın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark üzrə işlər davam etdirilir. Aqroparkların 34-i bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq, 2-i isə emal sənayesi üzrə ixtisaslaşmışdır. Sözügedən aqroparklardan 44-ü artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və ya tikinti işləri aparılır.

"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən istifadə, yaşıllaşdırma, meşəliklərin salınması istiqamətində işlər 2022-ci il ərzində uğurla davam etdirilmişdir. Belə ki, hesabat dövründə proqram çərçivəsində regionlarda meşə fondu ərazilərində 1,5 milyondan çox ağac əkilmiş, 1373,9 hektar sahədə meşəsalma və meşəbərpa işləri yerinə yetirilmişdir. Qeyri-meşə fondu torpaqlarında yaşıllıqların salınması, bərpası, becərilməsi istiqamətində müvafiq işlər görülmüş, 370 mindən çox (regionlarda 223 mindən çox) müxtəlif növ ağac və kollar əkilmiş, regionlarda 85 tona yaxın toxum tədarük edilmişdir. Hesabat dövründə su bioloji resurslarının

artırılması sahəsində də işlər davam etdirilmiş, 4,3 milyondan çox balıq körpəsi yetişdirilərək su hövzələrinə buraxılmışdır.

Ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan nəqliyyat sektorunda həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində avtomobil yollarının çəkilməsi və yenidən qurulması, körpülərin tikintisi, regionlarda yol şəbəkələrinin bərpası işləri də Dövlət Proqramı çərçivəsində hesabat dövrü ərzində davam etdirilmişdir. Ümumilikdə, 2022-ci il ərzində ölkə üzrə 803,5 km, o cümlədən regionlarda 632,3 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolu tikilmiş və əsaslı təmir olunmuş, həmçinin regionlarda 300,7 km dəmir yolu xətti yenidən qurulmuş, 113 dəmir yolu tuneli və ya körpüsü tikilmiş və ya əsaslı təmir olunmuşdur.

Hesabat dövründə ölkə başçısının iştirakı ilə Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun, Qaraməryəm–İsmayilli–Şəki avtomobil yolunun Oğuz–Şəki hissəsinin, Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun Şükürbəyli–Cəbrayıl hissəsinin yenidənqurmadan sonra açılışı həyata keçirilmişdir. Bununla yanaşı, Kəlbəcər–Laçın və Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yollarının, Göygöldə inşa edilən iki tunelin və Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin, həmçinin Laçın Beynəlxalq Hava Limanının inşası ilə bağlı tikinti işləri davam etdirilmişdir. Həmçinin, 20 oktyabr 2022-ci il tarixində dövlət başçısının iştirakı ilə Zəngilan Hava Limanının açılış mərasimi həyata keçirilmişdir.

Dövlət Proqramına uyğun olaraq yeni generasiya güclərinin yaradılması və mövcud güclərin bərpası istiqamətində işlər 2022-ci il ərzində də davam etdirilmişdir. Hesabat dövründə 100 MVt gücündə Xudafərin və 40 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının tikintisi davam etdirilmişdir. Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində ermənilər tərəfindən dağıdılaraq yandırılan 4,4 MVt gücündə “Kəlbəcər-1” kiçik su elektrik stansiyasının yenidənqurulması işləri başa çatdırılmış və 26 iyun 2022-ci il tarixində istismara verilmişdir. Həmçinin, 8,3 MVt gücündə “Çıraq-1” (“Tərtər-2”), 3,6 MVt “Çıraq-2” (“Qaraarxac”), 6,3 MVt gücündə “Qamışlı” (“Kəlbəcər-3”), 3,4 MVt gücündə “Meydan” (“Meydan-2”), 5,3 MVt gücündə “Soyuqbulaq” (“Tərtər-3”) kiçik su elektrik stansiyalarının yenidənqurulması üzrə işlər başa çatdırılmışdır. Bununla yanaşı, Zəngilan rayonunda ümumi gücü 42 MVt olan 4 ədəd kiçik su elektrik stansiyasının (hər birinin gücü 10,5 MVt gücündə olan “Şayıfli”, “Sarıqışlaq”, “Zəngilan” və “Cahangirbəyli”), Laçın rayonunda ümumi gücü 28,35 MVt olan 3 ədəd kiçik su elektrik stansiyasının (14,25 MVt gücündə “Ağbulaq”, 5,9 MVt gücündə “Alxaslı”, 8,2 MVt gücündə “Mişni”) tikintisi işləri aparılır.

Hesabat dövrü ərzində ölkə başçısı Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, “Cəbrayıl” enerji qovşağının, Qaradağ Günəş Elektrik Stansiyasının, Xızı–Abşeron Külək Elektrik Stansiyasının, 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının, “Azərişiq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir. Həmçinin, dövlət başçısının iştirakı ilə “Yaşma” qovşaq yarımstansiyasının, “Qobu” Enerji Qovşağının, “Ağcabədi”, “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, “Oğuz-1”, “Oğuz-2”, “Oğuz-3” kiçik su elektrik stansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, “Azərişiq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin və Bakıda yeni elektrik yarımstansiyasının açılış mərasimləri həyata keçirilmişdir.

Bölgələrin fasiləsiz elektrik enerjisi ilə təmin olunması, abonentlərə göstərilən xidmətin səviyyəsinin artırılması məqsədilə 2022-ci il ərzində Dövlət Proqramı çərçivəsində 4981,6 kilometr yeni elektrik xətləri (regionlarda 4446,6 kilometr) çəkilmiş, 2504,9 kilometr elektrik xətləri (regionlarda 2203,9 kilometr) əsaslı təmir olunmuş, 17 transformator (regionlarda 11 transformator) quraşdırılmış, 25 transformator (regionlarda 14 transformator) əsaslı təmir edilmiş, 12 yarımstansiya (regionlarda 11 yarımstansiya) tikilmiş, 18 yarımstansiya (regionlarda 9 yarımstansiya) əsaslı təmir edilmişdir.

Dövlət Proqramı çərçivəsində istehlakçıların qaz təchizatının yaxşılaşdırılması və əhatə dairəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilmiş, 2022-ci il ərzində bu məqsədlə ölkə üzrə 859,9 km qaz xətti çəkilmiş və ya bərpa olunmuşdur (o cümlədən regionlarda 762,8 km qaz xətti çəkilmiş və ya bərpa olunmuşdur). Nəticədə hesabat dövründə 18 rayonda 9 yaşayış məntəqəsi və 28 yaşayış massivi təbii qazla təmin olunmuş, ölkə üzrə qazlaşma səviyyəsi

(işğaldan azad olmuş ərazilər istisna olmaqla) 96,3 faizə, o cümlədən regionlar üzrə 94,1 faizə çatmışdır.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, ölkəmizdə su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri 2022-ci il ərzində də davam etdirilmişdir. Əhalinin su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində hesabat dövründə ümumilikdə ölkə üzrə 765,5 km (regionlarda 648,6 km) su, 213,8 km (regionlarda 193,2 km) kanalizasiya xətləri çəkilmiş, regionlarda 3 ədəd su anbarı tikilmiş, 5 ədəd su nasos stansiyası və 4 ədəd kanalizasiya nasos stansiyası tikilmiş və ya yenidən qurulmuş, 14 ədəd artezian quyusu qazılmışdır.

Hesabat dövründə dövlət başçısı su təchizatı ilə bağlı həyata keçirilən layihələri də diqqət mərkəzində saxlamış, Füzulidə Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri ilə, Laçında “Həkəriçay”, Qubadlıda “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olmuşdur.

Torpaqların suvarma təminatının yaxşılaşdırılması, kənd təsərrüfatı məhsulları istehsalının artırılması və yeni əkin sahələrinin dövrüyyəyə daxil edilməsi məqsədilə 2022-ci il ərzində də meliorasiya və irriqasiya layihələrinin həyata keçirilməsi davam etdirilmişdir. Proqram çərçivəsində kənd təsərrüfatı torpaqlarında 156518,5 paqonmetr kollektor-drenaj şəbəkəsinin, 71664 paqonmetr suvarma kanallarının tikintisi, bərpası və yenidən qurulması işləri həyata keçirilmiş, 1100 ha (hamısı regionlarda) torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılmış, 196 subartezian quyusu qazılmışdır.

Dövlət Proqramı çərçivəsində əhalinin təhlükəsizliyinin qorunması tədbirlərinə uyğun olaraq bölgələrdə yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərinin sel və daşqın sularının dağıdıcı təsirlərindən mühafizəsi istiqamətində işlər davam etdirilmiş, çaylarda 6251,3 pm sel və daşqınlara qarşı mühafizə bəndləri tikilmiş, məcratəmizləmə və bənd bərkitmə işləri görülmüşdür.

Eyni zamanda hesabat dövründə ölkəmizin müharibə getmiş və işğaldan azad olunmuş ərazilərində, habelə keçmiş hərbi sursat anbarları və hərbi poliqon ərazilərində mina və partlamamış hərbi sursatların təmizlənməsi və zərərsizləşdirilməsi əməliyyatları davam etdirilmişdir.

Respublikanın sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi 2022-ci ildə də diqqət mərkəzində saxlanılmış, Dövlət Proqramına uyğun olaraq regionlarda 3 ATS istifadəyə verilmiş, 280484 nömrə tutumu artırılmış, 1526,3 km fiber optik kabel çəkilmiş, Bakıda isə 2 poçt binası əsaslı təmir olunmuşdur.

Ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması, aztəminatlı ailələrin və sosial cəhətdən həssas təbəqənin həyat şəraitinin yüksəldilməsi istiqamətində nəzərdə tutulmuş tədbirlər Dövlət Proqramına uyğun olaraq 2022-ci il ərzində də davam etdirilmiş, dövlət başçısının iştirakı ilə Bakıda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılış, Zəngilan şəhərində ilk yaşayış binasının, Ağdamda yeni yaşayış kompleksinin, Gəncə Memorial Kompleksinin təməlqoyulma mərasimi həyata keçirilmişdir. Həmçinin, Xıdırlı, Kəngərli, Sarıcalı kəndlərinin təməlinin qoyulması mərasimi həyata keçirilmiş, Şuşa şəhərində inşa edilən yeni yaşayış kompleksində və Suqovuşan qəsəbəsində fərdi evdə aparılmış təmir-bərpa işləri davam etdirilmişdir.

Əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müvafiq xidmət mərkəzlərinin yaradılması prosesi hesabat dövründə də davam etdirilmiş, ölkə başçısının iştirakı ilə 7 sayılı Bakı “ASAN xidmət”, 2 sayılı Gəncə və Sumqayıt regional “ASAN xidmət” Mərkəzlərinin, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Xətai rayonunda yerləşən 5 sayılı DOST Mərkəzinin açılış mərasimləri həyata keçirilmişdir.

Dövlət Proqramının icrası ilə əlaqədar 2022-ci il ərzində regionlarda sosial infrastruktur obyektlərinin, o cümlədən təhsil, tibb, mədəniyyət və gənclər-idman müəssisələrinin tikintisi,

əsaslı təmiri və onların maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması işləri davam etdirilmişdir.

Ümumilikdə, hesabat dövründə regionlarda 52 məktəb və 5 uşaq bağçası, 9 tibb müəssisəsi, 10 mədəniyyət obyektı tikilmiş və ya əsaslı təmir olunmuşdur.

Regionlarda mədəni irsin qorunması, tarix və mədəniyyət abidələrinin bərpası və mühafizəsi, mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi üzrə müvafiq tədbirlər diqqət mərkəzində saxlanılmış, hesabat dövründə ölkə prezidenti Bakıda "Xanım Fatiməyi Zəhra" məscidinin yeni binasında və "Çəmbərəkənd" parkında yaradılan şəraitlə, "Diri Baba" türbəsində, Şəki Xan məscidi kompleksində, "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olmuş, Ağsuda Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin, Mərkəzi Parkın ikinci hissəsinin, Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin və Gəncə Dövlət Dram Teatrının yeni binasının açılışında iştirak etmişdir. Həmçinin, hesabat dövründə Zəngilan, Yuxarı Gövhər Ağa və Ağdam Cümə məscidlərində, Tarzən Sadıqcanın evində və Mehmandarovların malikanə kompleksində, Şuşada Şirin su hamamında aparılan təmir-bərpa işləri davam etdirilmiş, eyni zamanda dövlət başçısının iştirakı ilə Tərtərdə Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin, Qubadlı, Zəngilan və Kəlbəcər rayonlarında, Suqovuşan qəsəbəsində İşğal və Zəfər muzeyləri komplekslərinin təməlqoyma mərasimləri həyata keçirilmişdir.

Bütövlükdə hesabat dövründə "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası davam etdirilmiş və qarşıdakı dövrdə də sözügedən tədbirlərin icrası ilə yanaşı işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa, məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın təmin edilməsi istiqamətində genişmiqyaslı işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.